



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 237 (8830) ÇƏRŞƏNBƏ AXŞAMI 2 noyabr 2021-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Zəngəzur dəhlizinin əhəmiyyəti böyükdür

Azərbaycan tranzit və logistika imkanlarını genişləndirir

Dünya iqtisadiyyatında koronavirus pandemiyası ilə əlaqədər yeni realtlar yaranıb. Belə ki, məhsul və xidmət sahələrində sürətli qiymət artımı müşahidə edilir. Bəzəncirvari bahalasmanın bir həlqəsi də dəniz və səsəniləri ticarətinə həyata keçirilməsində özünü göstərir. Hazırda dünya ticarətinin taxminən 80 faizi okean və dənizlərin üzərindən aparılır. Bu bahalasma istehsalçılar yanaşı, alicilar üçün də müskülo çevrilib.

Təbii ki, her bir problem yarandıqda ondan çıxış yolu xarṭılır. Hazırda dünya ölkələri daşınmaların daha ucuza qurulma və dəmir yolu ilə həyata keçirilməsinə maraq göstərir. Bunun üçün mövcud və alternativ marşrutların imkanları araşdırılır. Bəle olan halda Bakı-Tbilisi-Qars dəmir yoluğun əhəmiyyəti daha da artacaq. Zəngəzur dəhlizinin açılması ilə həm "Şərq-Qərb", həm de "Şimal-Cənub" neqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Belə ki, neqliyyat dəhlizlərinin saxəlnəməsi onun etibarlılığını artırma mühüm faktördür.

Ermenilər və onların havadarları Zəngəzur dəhlizinin açılmasına hər vəchle mane olmaq isteyirlər. Bu da sebəbsiz deyil. Çünkü Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyənin dönyada siyasi əhəmiyyətini daha da artıracaq. Bununla yanaşı, hər iki ölkəyə dünəyadən silsilə proseslərə təsir göstərmək imkanı da qazandırıcaq. Hemin güvənlərə Prezident İlham Aliyev qəti şəkildə xəbərdarlıq edərək demişdir: "İndi Ermenistan Zəngəzur dəhlizinin açılmasına engel törətmək isteyir. Amma nail ola bilinməyəcək. Macbur edəcəyik onları, məcbur edəcəyik. Nece ki, qovmuşaq torpaqlarımızdan, bütün istəyimizə nail olacaq".

Prezident İlham Aliyevin qətiyyəti qarşısında Ermenistan geri addım atmağa məcbur oldu. Artıq qonşu ölkədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi və onun Ermenistana da fayda getireceyi barədə bəyanatlar verilir. Azərbaycan dövlətinin tələbi və böyük güclərin bu işe olan marağı qarşısında Ermenistan Zəngəzur dəhlizinin açılması ilə razılışmağa məcbur oldu. Baxmayaraq ki, bu ölkədə mövcud müxalif siyasi qüvvələr və bəzi iqtidár nümayəndələri buna mane olmağa cəhd göstərildilər.

Ardı 11-ci səh.

Şamaxıda böyük quruculuq işləri aparılır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda saforda olublar.

Dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidesini ziyarət edərək önnəne gül destəsi qoyublar. Həmin gün Şamaxıda "Azərisiç" ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışa iştirak ediblər. Daha sonra Prezident və xanımı

Şuşanın ilk şəfqət ünvani

Zəfər qələməzində yaradılan modul tipli xəstəxanada fədakar həkimlərimiz 24 saat xidmət göstərirler

◆ Zəfərin izi ilə

Suşadayıq... Şəhərin bütün küçələrində, məhəllələrində tamir-bərpə, abadlıq-quruculuq işləri gedir. Belə bir taassürat yaranır ki, Panahəli xanım sildirilmişlər, qayalar üzərində taməlini qoymuş qala şəhərimiz 28 il düşmən tapşığından inləso də, sinməyib, ruhunu itirməyib, əzəmətini və qamətini saxlaya bilib.

Fərəhliyid ki, bu gün Şuşa yenidən qurulur, ona istəyimizə uyğun və yaraşan yeni hayat, yeni nefəs verilir. Bu mənzərəye şahidlilik etmek insanda ruh yüksəkliyi yaradır.


Şəhərdə bütün lazımi infrastrukturlar inşa olunur, sosial-işsə obyektləri yaradılır. Onlarla bir çoxu haqqda əvvəlki reportajlarımızda



məlumat vermişik. İndi isə yolumuz Şuşanın keşyini çəkən, müdafiəsinə təmin edən və Zəfər qələməzindən yenidən qurulmasına iştirak edən hər kəsin sağlamlığının təminatı üçün yaradılan modul tipli xəstəxənəyadır.

Ardı 9-cu səh.

İsmayılli gündən-günə müasirləşir, gözəlləşir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayılli rayonunda saforda olublar.

AZERTAC xəber verir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayılli şəhərinin mərkəzində ucaldılmış abidesini ziyarət edərək önnəne gül destəsi qoyular.

Ismayılli Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görüldən abadlıq-quruculuq işləri barədə dövlət başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, bu il İsmayılli şəhərinin Babek Kückəsində ideya və üslub baxımından fərqli abadlıq işləri start verilib. Şəhərin Heydər Əliyev Parkına aparın, uzunluğu 400 metrə yaxın olan Kückəsindəki abadlıq işləri rayonun gənc rəssamlarının birgə ideyaları əsasında heyata keçirilib. Küçədə yerləşən heyətyanı sahələrin hasarları müəyyən hündürlüyə çatdırılıb, divar üzükləri təmir olunub, hasar dəmlənləri keramik rəngli dəmir örtük vurulub. Ümumi görünüşə rəng qatmaq üçün darvazalar elvan rənglərə boyanıb, divarların fasadında de-

korativ pəncərələr, skamyalar və gül dibçəkləri yerləşdirilib. Yolboyu divarlar kükə rəssamılıq sənət nümunələri ilə bəzədilib. Xüsusi memarlıq görünüşünü özündə ehtiva edən abadlıq işləri həm rayon sakinlərinin, həm də İsmayılliya gələn gənələrlə maraqlına sebəb olub.

Qeyd edək ki, Azərbaycanda biosmart avtobus dayanacağı ilk dəfə İsmayıllda öten il quraşdırılıb. Onun əsas üstünlüyü pulsuz vayratdır. Onun əsas üstünlüyü pulsuz vayratdır.

Ismayılli Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görüldən abadlıq-quruculuq işləri barədə dövlət başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, bu il İsmayılli şəhərinin Babek Kückəsində ideya və üslub baxımından fərqli abadlıq işləri start verilib. Şəhərin Heydər Əliyev Parkına aparın, uzunluğu 400 metrə yaxın olan Kückəsindəki abadlıq işləri rayonun gənc rəssamlarının birgə ideyaları əsasında heyata keçirilib. Küçədə yerləşən heyətyanı sahələrin hasarları müəyyən hündürlüyə çatdırılıb, divar üzükləri təmir olunub, hasar dəmlənləri keramik rəngli dəmir örtük vurulub. Ümumi görünüşə rəng qatmaq üçün darvazalar elvan rənglərə boyanıb, divarların fasadında de-

corativ pəncərələr, skamyalar və gül dibçəkləri yerləşdirilib. Yolboyu divarlar kükə rəssamılıq sənət nümunələri ilə bəzədilib. Xüsusi memarlıq görünüşünü özündə ehtiva edən abadlıq işləri həm rayon sakinlərinin, həm də İsmayılliya gələn gənələrlə maraqlına sebəb olub.

Şəhərdə aparılan abadlıq-quruculuq işləri Heydər Əliyev Parkını da əhatə edib. Parkda attraksionlar, yeni trenajorlar quraşdırılıb. Bungalow yanında, yenidənqurma işləri cərvəsində parkda yeni bəzək gül kolları və ağaclar ekilib, oturacaqlar yenilənib, işq sistemini deyidirilib. Bu il şəhərin gələcək cüscəsinin asfaltlanması başa çatdırılıb.

Şəhərdə aparılan abadlıq-quruculuq işləri Heydər Əliyev Parkını da əhatə edib. Parkda attraksionlar, yeni trenajorlar quraşdırılıb. Bungalow yanında, yenidənqurma işləri cərvəsində parkda yeni bəzək gül kolları və ağaclar ekilib, oturacaqlar yenilənib, işq sistemini deyidirilib. Bu il şəhərin gələcək cüscəsinin asfaltlanması başa çatdırılıb.

Bax: səh. 2, 3

Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanış olular, Heydər Əliyev Fonduñun destəyi ilə yenidənqurma işlərlə tanış olular, Heydər Əliyev Fonduñun destəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin, Şamaxı Şəhər Stadionunun, Şamaxı Üzüm Tingçili Mərkəzinin, Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışlarında iştirak ediblər. Ele hamim gül Şamaxıda Pirsaat Baba Ziyarətgah-Məscid Kompleksinin bərpa və yenidənqurma işlərləndən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Bax: səh. 4, 5, 6

Bakı şəhəri beynəlxalq mükafata layiq görülüb

Bakı şəhəri "Uzakrota" platformasının təşkil etdiyi səyahət mükafatları çörçəvəsində "Dünyanın Aparıcı Turizm Destinasiyası Şəhəri" nominasiyası üzrə ikinci və üçüncü yerləri isə İstanbul və Amsterdam şəhərləri tutub.

Dövlət Turizm Agentliyindən AZERTAC-a bildirilib ki, bu nominasiyada qlobal seviyyədə səşvermə prosesləri cari ilin oktyabr ayı ərzində keçirilib. Eyniadlı nominasiya üzrə ikinci və üçüncü yerləri ise İstanbul və Amsterdam şəhərləri tutub.

Müsabiqədə 53 kateqoriya üzrə namızed olunub. "Uzakrota" artıq 11 ildir ki, "Beynəlxalq Səyahət Mükafatları" tədbiri teşkil edir. "Uzakrota" tədbiri 2018-ci, 2019-cu və 2020-ci illerde fərqli platformalar tərəfindən dünya miqyasında nüfuzlu tədbirlərdən biri seçilib. Olkəmizin turizm imkanlarının beynəlxalq platformalar tərəfindən qıymətləndirilməsi həqiqindən danışan Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zengstşmid Azərbaycanın son günlərdə 4 beynəlxalq mükafata layiq görülməsinin sevindirici hal olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan oktyabr ayı ərzində "XXVIII Dünya Səyahət Mükafatları" tədbirində 2 nominasiyada, eləcə də maddi və qeyri-maddi sərhəbinqılıq üzrə "İter Vitis" mədəni marşrutuna həsr olunmuş "Ən yaxşı ölkələrə sərab" turizm məhsulu" nominasiyası üzrə qalib olub.

Bax: səh. 4, 5, 6

İsmayıllı gündən-günə müasirləşir, gözəlləşir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Lahicdakı Bədöyük məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar



Kişi sakın: Cənab Prezident, xoş gelmişiniz, hemişə Siz gelərsiniz.

Prezident İlham ƏLİYEV: Sağ olun, sizdən ne satılır?

Kişi sakın: Bu, 33 otun qarışığından ibaretdir. Bu isə limon dadi veren köklükotudur. Bu çobanyastırıdır, bu gülxetmidir, ösküreyin dərmanıdır. O da Lahic evinlidir.

Prezident İlham ƏLİYEV: Hamisini bu dağlardan yiğibsiniz?

Kişi sakın: Bəli, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Salamaleyküm.

Kadın sakın: Salam, xoş gelmişiniz. Siz gələnlərinən, öz adımızdan Sizə təşəkkür edirik, "xoş gelmişiniz" deyirik.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Kadın sakın: Gözəl Qara-bağımı bize qaytardığınız üçün çox sağı olun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

Kadın sakın: Bu da Sizin hədiyyəniz.

Birinci xanım Mehriban ƏLİYEVƏ: Sağ olun, çox sağ olun, xaribülümüz.

Kadın sakın: Allah razı olsun, Allah canınıza sağı eləsin.

Birinci xanım Mehriban ƏLİYEVƏ: Çox sağ olun.

Sakinlər: Xoş gelmişiniz.

Prezident İlham ƏLİYEV: Salamaleyküm.

Birinci xanım Mehriban ƏLİYEVƏ: Salam, xoş gəldin.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Necəsiniz?

Kişi sakın: Sizə böyük müləffiqiyetlər arzu edirəm. Siz 44 günlük mührəbədə bizim başımızı uca etdiniz. Allah Sizdən razı olsun. Bütün xalqların arasında bizi uca mərtəbəye qaldırırdı. Əsgərlərimiz böyük sücaat göstərdilər, şəhidlərimiz oldu. Sizin informasiyənə sahəsində eldə etdiyiniz qlebə böyük Qəlebəmizin yarısı qəderdir. Size, Mehriban xanıma böyük müvəffəqiyətlər, cənsaqlı arzu edirəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Ele keçən il bu günlərdə döyüşlər gedirdi.

Kişi sakın: Bəli, düşmən, müxbirler mettel qalırdı. Cənab Heydər Əliyevin akademiyasını qurğamışınız.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, sizin kənddə işlər necadır, yaxşıdır?

Kişi sakın: Yaxşıdır.

Prezident İlham ƏLİYEV: Salamaleyküm.



zin qarşidan gələn ildönümü müasirləşdir. Siz Ləhica göstərdiyiniz böyük diqqətə görə sonuz minnədarlılığınızı bildiririk.

Prezident İlham ƏLİYEV: Sağ olun. Bilişiniz, Ləhicədə dəfələrə olmuşsun, bu gün de gelmişlik məscidin yenidən açılışında.

Kişi sakın: Allah köməyiniz olsun, Allah amanında olun hemişə.

Prezident İlham ƏLİYEV: Cox sağ olun.

Birinci xanım Mehriban ƏLİYEVƏ: Cox sağ olun.

Diger kişi sakın: Cənab Prezident, xoş gelmişiniz, Ləhicə caması Sizlər fez edir.

Prezident İlham ƏLİYEV: Cox sağ olun.

Diger kişi sakın: Allah Sizdən razi olsun.

Qadın sakın: Cox sağ olun. Allah salamat etsin hanımıizi. Allah'a emanət olsun.

Prezident İlham ƏLİYEV: Sağ olun, salamat qalın.

Birinci xanım Mehriban ƏLİYEVƏ: Sağ olun.

❖ ❖ ❖

Xatirə şəkilləri çəkdirildi.
❖ ❖ ❖

Qadın sakın: Cox sağ olun. Allah salamat etsin hanımıizi. Allah'a emanət olsun.

Prezident İlham ƏLİYEV: Sağ olun, salamat qalın.

Birinci xanım Mehriban ƏLİYEVƏ: Sağ olun.

❖ ❖ ❖

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahicdakı Bədöyük məscidindən aparılan bərpa-təmir işləri ilə tanış olublar.

Qeyd edək ki, 2019-cu ilde Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahic qəsəbəsindən sefərərə olarkən sakınları Bədöyük məscidinin temiri ilə bağlı müracit etmişdilər. Birinci vitse-prezident məscidində veziyətlə tanış olmuş, və burada əsaslı temir işlərinin aparılmasına həyata keçirib.

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, ötən müddət erzində 1791-ci ilde inşa edilmiş Bədöyük məscidindən və etraf ərazilərdə Heydər Əliyev Fonduñun destəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpə edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəməz xana inşa olunub. Məscidin qadınlar üçün nozərdə tutulan hücre və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.

Göründən işlər turistlərin Ləhica olan marağını daha da artırıb. Hər il buraya gələn turistlərin sayında artım müşahidə edilir. Belə ki, 2019-cu ilde Ləhica 89 min nefer turist gelib.

Onun da 37 minini xarici turistlər təşkil edib. Bu ilin sentyabrına qədər issi artıq Ləhici 82 min turist ziyarət edib.





İsmayıllı gündən-günə müasirləşir, gözəlləşir

Prezident İlham Əliyev İsmayıllı rayonunda Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib



Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında iştirak edib.

AZERTAC xəber verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyetinin sədri Saleh Məmmədov dövlət başçısına görülen işlər barədə məlumat verdi.

Bildirildi ki, Basqal-Sulut avtomobil yolunun inşası Prezident İlham Əliyevin ötən ilin iyulunda imzaladığı sərə-

cama uyğun olaraq aparılıb. İki hərəkət zolaqlı yol dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Basqal, Qıçışan, Taglabiyan, Kələfec, Zeyva, Kürdəvan, Xankəndi, Mütü, Sərsur, Kelezəvə Sulut kəndlərinin birləşdirən avtomobil yolunun uzunluğu 30,1 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Yol üzərində 4 köprü tikilib və zəruri yol infrastrukturunu yaradılıb. Dövlət başçısına İsmayıllı rayonundan Hacıhəməli-Gideylı-Kürd Eldarbəyli avtomobil yoluńda aparılmış işlər barədə də məlumat verildi.

Qeyd edildi ki, uzunluğu 13 kilometr olan bu yol uzun müddət təmir olunma-

dan istifadə edildiyindən və təbii amillərin təsirindən yararsız vəziyyətdə olub.

Hazırda isə yol müasir seviyyədə yenidən qurulub. Prezident İlham Əliyevin serəncamına uyğun olaraq inşa edilən yol 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gedis-gelisiş rahatlaşdıracaq, kənd tesərrüfatının, xüsusən de üzümçülükün inkişafına töhfə verəcək. Dövlət başçısına Muğanlı-İsmayıllı-Qəbələ yolunun tikintisi barədə də məlumat verildi.

Prezident İlham Əliyev Basqal-Sulut avtomobil yolunun açılışını etdi.

İsmayıllı şəhərində 6 sayılı tam orta məktəbin yeni binası istifadəyə verilib



Noyabrın 1-də İsmayıllı şəhər Natiq Behdiyev adına 6 sayılı tam orta məktəbin yeni binası istifadəyə verilib.



bin binası ötən müddədə heç vaxt təmir olunmadığından istifadəye yararsız vəziyyətə düşmüşdü. Ona görə de Heydər Əliyev Fonduñun dəstəyi ilə məktəb üçün yeni binanın inşasına

başlanıldı. 720 şagird yerlik yeni məktəb binası 5 korpusdan ibarətdir. Məktəbin nazidində həmcinin bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan STEAM Mərkəzi fəaliyyət göstə-



rir. Mərkəzdə şagirdlərə praktik məşğələrlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqi nümayiş olunacaq. Məktəbdə sinif otaları, fizika, kimya ve biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaları, kitabxana, idman zalları, açıq idman meydancaları var. Otaqlar zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə təchiz edilib.

İsmayıllıda Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub



Noyabrın 1-də İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışı olub.

AZERTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işlərində iştirak ediblər.

Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitesinin sədri Bahar Məradova bildirdi ki, Uşaq və Ailələrə Dəstək mərkəzlərinin yaradılması və inkişaf yerlərde icmə daxili xidmətlərin və əhali ilə aparan işlərin semerəlliyyətin artırılması baxımdan uğurlu nəticələr verib. Uşaq və Ailələrə Dəstək Mərkəzi modeli bəynalxalq təcrübədən öyrənilib və yerli vəziyyətə uyğunlaşdırılaraq Azərbaycanda tətbiq edilməye başlanıb. Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitesinin nəzdində 11 rayonda bu cür

mərkəzlərin fealiyyət göstərir. Mərkəzlərin fealiyyətinin əsas istiqaməti icmada risk qrupundan olan ailələrlə sosial işin aparılmasıdır. Belə ki, mərkəzlərin fealiyyəti uşaqların internat müəssisələrinə düşməsinin, təhsildən yayınmasının, erken nikah, mösət zoraklılığı hallarının qarşısının alınmasından, yeniyetmələrin və uşaqların təhlükeli yaşı dövründə problemlərinin aşdırılaraq onlarla psixoloji işin aparılması, uşaq və yeniyetmələr

üçün asudə vaxtın təşkili və digər sosial problemlərə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də maarifləndirmə işlərinin həyata keçirilməsindən ibarətdir.

Bildirildi ki, inqidək bu mərkəze 10 minə yaxın müraciət daxil olub və bu illərdə 39 min İsmayıllı sakini mərkəzin fealiyyətindən bəhrelənib. Mərkəzin fealiyyət istiqamətlərinə uyğun olaraq, burada aktiv təraziya, psixoloq, loqqoped, ünsiyət terapiyası, fərdi məşqəslər, sensor, sosial iş, kompüter, dərnək, təlim, konfrans otaları, qadınlar üçün məşqət otağı, su terapiyası üçün hovuz, asudə vaxtın təşkili məqsədilə ana-uşaq klubu üçün zal və digər otalar var. Bundan əlavə, yaxın rayonlardan mərkəzin fealiyyətindən bəhrelənmək istəyən risk qruplu ailələr üçün də müvafiq şərait yaradılıb.



Şamaxıda böyük quruculuq işləri aparılır

Şamaxı şəhərindəki Gənclər Parkında görülmüş işlərlə tanışlıq



Əvvəl 4-cü səh.

Qeyd edildi ki, Şamaxıda digər prioritet istiqamət sehiyyə sektorudur. Hazırda pilot layihə olaraq Ümumdünya Sehiyyə Teşkilat Heydər Əliyev Fondu ilə birlikdə ilk sehiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində böyük layihə həyata keçirir.

Tahir MƏMMƏDOV: Hazırda ilkən olaraq mobil klinikalar fealiyyət göstərir. Kendilər Heydər Əliyev Fondu tərəfindən tikilmiş tibb məntəqələri fealiyyət göstərir. Ümumilikdə modelinə əsas istiqaməti ailə sağlamlıq mərkəzlerinin formalasdırılmasıdır ki, əhali yalnız xüsusi zərurət olanda mərkəzi xəstəxanalarla müraciət etsin. Onlar gündəlik sehiyyə xidmətinə orada rahat ala bilənlər.

O da qeyd olundu ki, Şamaxıda abadlıq işləri geniş vüset alıb, turizm sahəsinin inkişafı ilə bağlı işlər davam etdirilir.

Tahir MƏMMƏDOV: Rayonumuzda mədəni-kültüvi tədbirlərin keçirilməsi üçün Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondundan destəyi ilə yenidən quruldu, tam əsaslı təmir olundu, müasir standartlara uyğun mədəniyyət evi formalasıldı. Təbi ki, turizm rayonunda nəqliyyat təhlükəsiz hərəkəti an vacib məsələdir. Bununla bağlı hərəkət dairəvi yol ötürücüləri ve sair inşa olunmaqdadır. Bu məsələdə Avtomobil Federasiyasının xarici ekspertləri cəlb etmişlər ki, işimizi daha da asanlaşdırır və səmərəliliyi artırır.

❖ ❖ ❖

Dövlət başçısına məlumat verildi ki, hazırda şəhərin daxili küçələri deyən qurulur. Bu işe əhalinin böyük memnuniyətgünə səbəb olub, onların rahat hərəkətine şərait yaradıb. İşləqlərdən ilə bağlı işlər devam etdirilir.

President İlham ƏLİYEV: Artıq o xarici şirkət enerjiyə qənaət edən direkkləri quraşdırmağa başlayıbdır. Men yox boyunca gördüm.

Tahir MƏMMƏDOV: Bəlli, canab Prezident, bu layihə sizin birbaşa bizim rayonumuzuza olan böyük hediyəyindəndir. Bütün eməsir standarda əşyaların qurulması Şamaxı kimi yedi ay güclü dumanlı olan bir erazide hem nəqliyyat vasitələrinin, həm piyadaların hərəkətine yaxşı şərait yaradır. Həm de çox müsbət bir avşar var, gözəl işləqlərdir.

President İlham ƏLİYEV: Bir de ki, bu, enerjiyə böyük qənaət edir. Ənənəvi köhnə direkklər müqayisədə elektrik enerjisinin serfiyyatının təqribən 50 faiz, bəzi hallarda 70 faiz qənaət edir.

Tahir MƏMMƏDOV: Bəlli, dediyiniziz biz artıq reallıqda görürük.

❖ ❖ ❖

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid Samir Kaçayevin valideyinə ilə görüşdülər.

Tahir MƏMMƏDOV: Cənab Prezident, gördünüz bu əşər Şamaxıda böyük başa çatmış heykəltərası Samir Kaçayevinə sərədir.

President İlham ƏLİYEV: Bəlli, biliyəm.

Tahir MƏMMƏDOV: "Küleklik sovrulanlar" adlanır. Mehriban xanım, Sizin diqqət və qayğıınızın neticəsidir ki, bu əsər məhz Şamaxıda qoyuldu. Həm valideynləri, həm bizim hamımız üçün çox gözəl böyük bir hədiyyədir. Həm de turistlər üçün diqqətçəkən bir əsərdir.

❖ ❖ ❖

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondundan dəstəyi ilə Şamaxıda 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondundan dəstəyi ilə Şamaxıda 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondundan dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

AZERTAC xəber verir ki, 80 yerlik məktəbəqədər təhsil müəssisəsində qrup, oyun və yataq otagları, idman, akt və müsiki zalları, tibb otagi var. Burada uşaqların ilkin biliklər yiyələnmələri və öylənmələri üçün zəruri şərait yaradılıb. Bağçanın həyətində abadlıq-yaşıllasdırma işləri aparılıb, oyun meydancası və səhbətgahlar quşraşdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondundan 2014-cü ilənə başlayan "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" programı çərçivəsində məktəbəqədər təbiyə müəssisələrinin yenidən qurulması, uşaqların təlim-tərbiyəsinin hərəkəflə təmin olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən Heydər Əliyev Fondu tərəfindən bölgələrimizdə, həmçinin Şamaxı rayonunda körpələr evi-uşaq bağçalarının inşası və temiri ilə bağlı layihələr reallaşdırılıb.

President İlham ƏLİYEV: Nə yaxşı ki, burada da bu lüvhə var. Buradan keçən görəcək, bilecek ki, müellif kimdir.

Tahir MƏMMƏDOV: Bəlli.

Samir Kaçayevin atası: Dikkətinizə görə minnətdər, çox sağ olun.

President İlham ƏLİYEV: Sağ olun, siz sağ olun ki, Vətən üçün, dövlət üçün belə övlad yetişdirmisiniz. Qəhrəmancasına həlak olub, şəhadət zirvəsinə ucalıb və istedadlı bir genc idi, vətənpərvər genc idi. Siz sağ olun ki, belə övlad böyülmüşünüz, o da canını Vətən uğrunda fərdi edib.

Samir Kaçayevin atası: Çox sağ olun.

President İlham ƏLİYEV: Təsəlli ola bilər ki, qanı yerde qalmayıb. O, Aprel döyüşləri zamanı həlak olmuşdur. Biz düşməndən onun və bütün digər şəhidlərimiz qanını alıq. Topraqlarımızı geri qaytarıq, böyük Zəferə elde etdik və Aprel döyüşlərinin bəzədən təmən olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən Heydər Əliyev Fondu tərəfindən bölgələrimizdə, həmçinin Şamaxı rayonunda körpələr evi-uşaq bağçalarının inşası və temiri ilə bağlı layihələr reallaşdırılıb.

Birinci xanım Mehriban ƏLİYEV: Əsərin fonunda şəkil çəkdirdim.

❖ ❖ ❖

Xatire şəkil çəkdirdim.

❖ ❖ ❖

Samir Kaçayevin atası: Cox sağ olun.

President İlham ƏLİYEV: 22 yaşlı var idi.

Samir Kaçayevin atası: Bəlli, tezə tamam olmuşdu. Bir ay idi ki, 22 yaş tamam olmuşdu. Magistraturaya qəbul olmuşdu. Dədim, oxu qurtar sonra. Dedi yox, gedim Vətənə borcum verim. Ondan sonra davam edəcəyem.

Mehriban xanım, Siz də çox sağ olun. Siz bize ev tikdirmisiniz. Çox sağ olun. Cox minnətdər, canab Prezident.

President İlham ƏLİYEV: Sağ olun.

Samir Kaçayevin ailə üzvü: Şəhidlərin xatirəsinə böyük ehtiram, şəhid ailələrinə, qazılara böyük diqqət və qayğı göstərirsiniz, çox sağ olun.

President İlham ƏLİYEV: Şəhidlərin xatirəsiz bizim üçün müqəddəsdir.

Şamaxı rayonunda indi işlər yaxşı gedir. Böyük quruculuq işləri aparılır. Bütün sahələrdə insanların rahatlığı üçün çalışırıq. Şəhidlərimiz de bax, bən gün əncər çanları fədə etmişlər ki, xalqımız rahat yaşasın, sülh, təhlükəsizlər şəraitində yaşasın, öz doğma torpağına qayıtsın və artıq qayıdılbs. Bütün şəhidlərimizdən bu Zəferde böyük payı var, öz payı var hər bir şəhidin.

President İlham ƏLİYEV: Bir de ki, bu, enerjiyə böyük qənaət edir. Ənənəvi köhnə direkklər müqayisədə elektrik enerjisinin serfiyyatının təqribən 50 faiz, bəzi hallarda 70 faiz qənaət edir.

Tahir MƏMMƏDOV: Bəlli, dediyiniziz biz artıq reallıqda görürük.

❖ ❖ ❖

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Tahir MƏMMƏDOV: Cənab Prezident, gördünüz bu əşər Şamaxıda böyük başa çatmış heykəltərası Samir Kaçayevin valideyinə ilə görüşdülər.

President İlham ƏLİYEV: Bəlli, biliyəm.

Tahir MƏMMƏDOV: "Küleklik sovrulanlar" adlanır. Mehriban xanım, Sizin diqqət və qayğıınızın neticəsidir ki, bu əsər məhz Şamaxıda qoyuldu. Həm valideynləri, həm bizim hamımız üçün çox gözəl böyük bir hədiyyədir. Həm de turistlər üçün diqqətçəkən bir əsərdir.

❖ ❖ ❖



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondundan dəstəyi ilə Şamaxı şəhərində 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.



Şamaxı şəhərində Yaradıcılıq Mərkəzi istifadəyə verilib

Noyabrın 1-də Şamaxı şəhərində Yaradıcılıq Mərkəzi istifadəyə verilib.

AZERTAC xəber verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondundan dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

Yaradıcılıq Mərkəzinin ikimərtəbeli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb. Burada toxuculuq, dulusluq, keçə sənəti, naxış-vurma, keramika avadanlıqları, xalçacılıq, heykəltəraşlıq, rəsm, rəngkarlı üzrə emalatxanalar fealiyyət göstərəcək. Yaradıcılıq Mərkəzində eyni zamanda satış-sərgi salunu da yaradılıb.

Yedək edək ki, yerli sakini destek və bölgədə əhəlinin məsələlərinin artırılması məqsədilə yaradılan markezdə bir səra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim, və usulə vəsus vəxtin səmərəli keçirilməsi məqsədilə otaqlar teşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.

Yedək edək ki, yerli sakini destek və bölgədə əhəlinin məsələlərinin artırılması məqsədilə yaradılan markezdə bir səra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim, və usulə vəsus vəxtin səmərəli keçirilməsi məqsədilə otaqlar teşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.

Yedək edək ki, yerli sakini destek və bölgədə əhəlinin məsələlərinin artırılması məqsədilə yaradılan markezdə bir səra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim, və usulə vəsus vəxtin səmərəli keçirilməsi məqsədilə otaqlar teşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.

Yedək edək ki, yerli sakini destek və bölgədə əhəlinin məsələlərinin artırılması məqsədilə yaradılan markezdə bir səra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim, və usulə vəsus vəxtin səmərəli keçirilməsi məqsədilə otaqlar teşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.

Yedək edək ki, yerli sakini destek və bölgədə əhəlinin məsələlərinin artırılması məqsədilə yaradılan markezdə bir səra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim, və usulə vəsus vəxtin səmərəli keçirilməsi məqsədilə otaqlar teşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.

Yedək edək ki, yerli sakini destek və bölgədə əhəlinin məsələlərinin artırılması məqsədilə yaradılan markezdə bir səra peşə istiqamətləri üzrə sənətkarlıq bacarıqları olan şəxslər işlə təmin olunacaqlar. Mərkəzin ikinci mərtəbəsində uşaqlar üçün tədris, təlim, və usulə vəsus vəxtin səmərəli keçirilməsi məqsədilə otaqlar teşkil edilib. Burada 7 yaşdan yuxarı uşaqların müxtəlif dərnəklərdə bacarıqlarının inkişaf etdirilməsi mümkün olacaq.</p

Şamaxıda böyük quruculuq işləri aparılır

Şamaxı Şəhər Stadionunun açılışı olub

Noyabrin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Şəhər Stadionunun açılışında iştirak ediblər.

AZERTAC xəber verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görüldən işlər bəredə dövlət başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, 2200 azarkeş tutumu olan Şamaxı Şəhər Stadionu UEFA-nın ikinci kategoriyalı sertifikatına malik olacaq. Bu işə stadionda bəynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu sta-



ve onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyaseti davam etdirilir. Əsas diqqət hamə yeni idmançı neslinin yaradılmasına yönəlib ki, bu cür idman obyektlərinin istifadəye verilməsi bu məqsədin təmin olunmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev stadionda qapılara qol vurdu. İcra hakimiyyətinin başçısı Tahir Məmmədov: Cənab Prezident, havanın gözəlliyyindən istifadə edib bir məqamı qeyd etmək istəyi rəm. Solda gördütünüz Gülüstan qalası Heydər Əliyev Fonduñun dəstəyi ilə Erik Pumer tərəfindən skan olunub. Onun üzde olan hissələrinin 3D modeli yaradılıb. İndi orada çox ciddi tədqiqat işləri aparmaq və qalanı bərpa etmək olar. Çünkü çox qədim və tarixi bir qaladır. Müyyən vizual tarixi materiallar qalıb,



dionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən ta-

min olunub. Stadionun ərazi-sindəki idman kompleksində cüdo və güleş növleri ilə məşğəl olmaq üçün zal, həm-

çinin fitness-zalı inşa edilib. Bundan əlavə, stadionun ərazi-sində sünə örtülü iki meydancada yaradılıb və bu mey-

dancaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.

Bütün bunular göstərir ki, ölkəmizdə idmanın inkişafı avstriyalı seyyahların cəhdində yerler. Kifayət qədər hündür dağın üstünü örtən böyük qala olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binasının açılışında iştirak ediblər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrin 1-də Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.

AZERTAC xəber verir ki, məktəbin evvelki binası 1972-ci ildə inşa olunmuşdu. Orta təhsil müəssisəsi tədris üçün artıq yararsız vəziyyətə düşdü. Yenidən qurulmuş məktəb üçün yeni binanın təşkiləcisi Heydər Əliyev Fondu ilə təsəbbüs ilə məktəb üçün yeni binanın təkliməsinə qərar verildi.

Diqqətənən qatıldı ki, 420 şagirdin tətbiq məktəb binası 5 korpusdan ibarətdir. Burada sınıf otaları, fizika, kimya və biologiya laboratoriyaları, informatica, herbi telim, tibb, əmək təlimi otaları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.

Qeyd edək ki, Heydər Əliyev Fondu elmin və təhsilin inkişafını daimi diqqət merkezində saxlayır, bu sahədə dövlət tərəfindən görülen işlərə



təhfəsinə verir. Fondu prezidenti Mehriban Əliyevin təşəbbüsü ilə təhsil sahəsində ardiçil olaraq irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasına "Uşaq evlərinin

və internat məktəblərinin inkişaf proqramı", "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" və "Məktəbəgəder təhsil müəssisələrinin inkişafı" proqramları daxildir. Fondu

bu proqramları çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, temiri və lazımi avadanlıqla təmin edilmişsi üzrə bir sırə layihələr reallaşdırılır.

İl tanış oldular. Mütəxəssislerin iştirakı ilə heyətə keçirilən işlər nəticəsində tarixi abidə və məqəddəs ziyarətgah-məscid kompleksi qısa müddədə yenidən qurulub. Məsciddə ibadət zalı ilə ya-naşı, mərasim zalları da inşa olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində dini ziyarətgahlarımız və dini məbədlərimiz yenidən qurulur. Bu sahəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyevin rəhbər-

lik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir, ister ölkəmizdə, isterse də xaricdə dini abidələrin bərpası üzrə layihələri reallaşdırır. Bunarla-ndan biri da Şamaxı şəhərinin girecəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun keñarında yerləşən Pirsaat Baba Ziyarətgahıdır.

Onu da deyik ki, müxtəlif zamanlarda dağlılıya məruz qalmış orta əsrlərə aid bu ziyarətgah 1918-ci ildə Hacı Cəfərqulu adlı xeyirkən şəxs tərəfindən türbə şəklində salı-

nib. Ziyarətgah sovetlər dövründə dağlılıya dərəcədən qaldı, müstəqilliyimiz bərpasından sonra 1993-cü ildə yenidən inşa edilib, lakin zəlzələ nəticəsində dini ocağı zərər dəymədi. Öten ilən başlayaraq həyata keçirilən genişləndirilməsi tərəfindən yenidən qurulur. Ziyarətgah-məscid kompleksinin etrafında geniş abadlıq-yaşlılaşdırma işləri görüllür.

Ziyarətgah-məscid kompleksinin etrafında geniş abadlıq-yaşlılaşdırma işləri görüllür.





Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının Bakıda keçirilən ilk iclasının iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının Bakıda keçirilən ilk iclasının iştirakçıları noyabın 1-de Fəxri xiyabana gələrək müasir məstəqil Azərbaycan dövlətinin məməni və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramla yad edib, məzəri ölüne ekili qoyublar. AZERTAC xəber verir ki, görkəmləi oftməloq-alim Zərifə xanım Əliyevannı daxtiresid yad olunub, məzəri üzərinə gül destələri düzülb.

Sonra Şəhidlər xiyabanına gələn iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövülüyü uğrunda canlarından keçən qəhrəman Vətən əylənlərinin xatirəsinə anıb, məzərləri üzərinə gül destələri qoyublar.



Bakıda Türkdilli Dövlətlərin Baş Prokurorları Şurası təsis edilib

Təsis icası çərçivəsində türkdilli dövlətlərin prokurorluqlarının cinayətkarlıq qarşı mübarizədə roluna dair beynəlxalq konfrans keçirilib

Noyabın 1-de Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının təsis icası keçirilib.

AZERTAC xəber verir ki, yüksək seviyyeli iclasa Türkiye, Özbəkistan, Qazaxstan və Qırğız respublikalarının baş prokurorları, Türk Şurasının baş katibinin müvənnisi, Beynəlxalq Prokurorlar Assosiasiyanının prezidenti və digər nümayəndələri qatılıblar. Tədbirdə Həmçinin iştirakçı dövlətlərinin və Macaristandan olkemizdəki səfirləri iştirak edirlər.

Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev iclasda çıxış edərək böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquqmühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqət çətdirib. Baş prokuror dostluq və qardaşlıq temələri əsasında yaradılmışın regional təhlükəsizliyə, sülh və sabitiyə yəni, daha təhlükəli təhdidlər üçün çağırışlarla tutarı cavab verməye xiđmet edəcəyini, məvcud potensialın inkişafında və qarşılıqlı fealiyyətin eləğləndirilməsində səmərəli vasitə olacaq bilidir.

Baş prokuror Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarının salamlarını və suranın yaradılması ilə bağlı təbrikçi təhdidir.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müsaciəti oxub. Müraciətde Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının orta soykökə, tərəx, milli-mədəni dəyərlərə malik xalqlarımız arasında birliyin və qarşılıqlı səmərəli fealiyyətin bariz nümunəsi olduğunu vurgulanıb. Qeyd olunub ki, Azərbaycan 2019-cu ilin oktyabrından Türk Şurasına sədrlik edir. Təşkilatın sədrliyimiz dövründə müxtəli sahələrdə eləqlərin dəha da gücləndirilməsi, yeni birge fealiyyət mexanizmlərin yaradılması üzrə təsəbbüsler iləri sürüüb. Bu mənada Türk Şurası çərçivəsində qardaş əməkdaşımızın prokurorluq orqanları arasında yeni əməkdaşlıq formətinin yaradılması də mühüm əhəmiyyət kəsib edir.

Həmçinin bildirilib ki, Azərbaycan torpaqlarının 20 faiziñin 30 ilə yaxın müddət ərzindən Ermenistan tərfindən işğal, məhərabine cinayətlər və insaniq eleyhinə cinayətlərin töredilmesi ilə müşayit olunub. Həmçinin azərlərdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallıza məruz qoyub. Ermenistan işğal edilən azərlərimizdə etnik təmələmə siyaseti aparılıb, 1 milyondan artıq soydaşımız qaçın və məcburi köçkün vəziyyətindən düşüb. Ermenistan 1993-cü ilde Xocalı soyqırımı töredib. 613 nefer gürnəşən dinc saakin vəhşicəsiq qəle yetirilib. Birinci Qarabağ məhərabası netçəsində 4000-ə yaxın vətəndəmiz itkin düşüb. İşğal dövründə Ermenistan bütün kənd və şəhərlərimizi tamamilə dağdırıb, tərxi, mədəni və dini abidələrimizi vandallı



Müzəffər Sərkərdənin qüdrətli Ordusu

Vətən sevgisinin milliyatı olmur

Azərbaycanın rusəsilli şəhidi Denis Pronin-Əliyev hər zaman özünü bu torpağın bir parçası hiss edirdi

Qız Alınan sonuncu dəfə möhkəm bağrına basaraq, ətrini sinəsinə çökmüşdi. Gözləri dolmuş, ürəyində bir narahatlıq hiss etmişdi, sanki bir daha övladını görməyəcəyi, balasına sarılı biləmeyeçisi ürəyinə dammışdı.
Bir neçə dəqiqədən sonra getdiyi müqəddəs yoldan dönəməyi bir an belə ağlına götirməmişdi. Bu dünyada hər kəsədən, hər nəsnədən, canından da çox sevdiyi doğma Vətən onu çağırırdı... Elə buna görə də 32 yaşlı rusəsilli Denis Pronin-Əliyev tərəddid etmədən 2020-ci ilin sentyabrında könüllü olaraq Azərbaycanın əigidə yollarına qoşulub Qarabağın harayına hay vermiş, düşmən tapşığından inleyən yaralı yurdunu azadlığına gəvşədurməğa tələsmişdi.
And içmədi ki, getdiyi bu müqəddəs yolda öldü var, döndü yox.



Ailəsi ilə halallasıb qapıdan çıxanda isə Denisin Alinaya son sözü bu olmuşdu: "Tezliklə qlebə ile qayıdırıq, Şuşaya gəzməyə gedəcəyik."

Ösrlər once "süll isteyirsənse, mühərbiyər hər ol" ifadəsini işlədən qədim Roma tarixçisi Korneli Népot yəqin ki, XXI əsrde yaşasayıd, bunu Azərbaycan xalqına aid edərdi.

İller idi ki, xalqımız düşmənen işgalçıları qızılışdırı. Bir qərincə yaxın idı ki, torpaqlarımız işgal altında inleyir, yüzümüzər vətəndəmizdir. Buna baxmayaq, Azərbaycan hər zaman sülhün tərəfdarı idı ve münəqşənin qan-qadarsız həllinə çalışırı. Amma həyif ki, düşmən manfur xisliyi bəyənən çox uzaq idı. Hər zaman sərhədlerimizi pozmağa cəhd edir, herbi və mülki shahmizə qarşı texbiratlar tövədirildi.

Lakin öten il sentyabrın 27-de düşmənət atdığı növbəti texbiratla səbrimiçi daşırdı. Azərbaycanın şanlı ordusunu 44 gün ərzində işgalçılari qarşısında diz gəldi, haqq savasımız zəferle sonlandı. Bəzələbən bize iğid hərbçilərimiz, vətəni canlarından çox sevin ve onun uğrunda ölümə bəla getmeye hazır olan qızılgışlı qazandırdı.

Doğma vətəni Azərbaycanın erazi bütövülüyünün uğrunda canından keçərək qəhrəmancasına şəhədet ucalan əgidərimizden biri de rusəsilli Denis Pronin-Əliyevdir.

Vətən mühərbiyəzin qlebə ilə başa çatmasının bir illiyini yaşadığımız bu günlərdə qəhrəman şəhidimiz Denisin ailəsindən baş çökdi.

Qonşular anasına kiçik Denisin galəcəkdə tanınan biri olacağını deyərdilər

Denis Pronin-Əliyev 26 may 1989-cu ilde Bakı şəhərində anadan olub. Nənə və babası II Dünya mühərbiyəsindən sonra Azərbaycanın gələrkən burada məskunlaşmışlar. Denisin valideynləri dünyaya galib.

Denisin usaqlı illeri maddi ehtiyac içindeki keçib. Orta fəlsilini Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbədən sonra Denis 9-cu sınıfı bitirdikdən sonra isə İmam Məcmüəti mətbətədən təhsili davam etdirə bilməyib. Atıle Alek-sandr 2014-cü ilde vəfat edib, anası Va-



O, qızına, qızı da ona çox bağlıydı. Alinan məktəbə özü aparar, bütün qayğıları ilə məşgul olardı. Uşaqlıqda yaşamadığı, görmədiyi günləri Alinaya bəxş etməyi isteyirdi. Özünün oyuncuqları olmadığı üçün Alinaya çoxlu oyuncuqlar alardı. Mənəhələ son deyə de qızının adından bir gün evvel - 2020-ci ilin 6 oktyabrında zəng etmişdi...

Aynurə xanım: "Zəng edən kimi Alinan təbrik etdi, mənə dedi ki, ona tort və hediyə alırm. Təhlükəli mövqəde olduqlarından bundan sonra zəng etməyin mümkinləşənə olacağın deyib sağollaşdı..."

Oralar bir daha Denisin səsini eşitmədilər...

Oktöbr ayı ailənin en sevinçliyi və on kədirləri ayıdır. Aynurə ilə Denisin tanışlığı və Alinanın doğumunu ayda olmuşdu... Amma elə bu qoşqabaqlı payız ayında Denisi əbədi itirdilər...

Denis Pronin-Əliyev 7 oktyabr 2020-ci ilde Füzuli uğrunda gələn döyüşlərdə ağır yaralanaraq həyatını itirib. Bir gün sonra isə neşti Bakıya getirilib.

İndi hər kəs onun qəhrəmənliliklərini haqqında fəxarətlə dənisişir

Denis Pronin-Əliyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamlarına əsasen "Vətən uğrunda", "Cəbrayıllı azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Bu ilin 27 oktyabrında isə oxuduğu 59 nömrəli məktəbdə xatirəsinə hasr olmuşdur.

59 nömrəli tam orta məktəbin direktör müəllimi İrədə Eminova Denisi istər müəllim, istərsə de şagird kollektivi ilə məhrəbən davranan, dərslərdən de çələşən biri kim kimi karakteriz edir. O qeyd edir ki, Denis bacarıqlı və aktiv şagird kimi həmisi seçilmiş, daim məktəbəndən feal iştirak etmişdir.

59 nömrəli tam orta məktəbin direktör müəllimi İrədə Eminova Denisi istər müəllim, istərsə de şagird kollektivi ilə məhrəbən davranan, dərslərdən de çələşən biri kim kimi karakteriz edir. O qeyd edir ki, Denis bacarıqlı və aktiv şagird kimi həmisi seçilmiş, daim məktəbəndən feal iştirak etmişdir.

Vətən mühərbiyəzin qəhrəmənlilikləri şəhədinin biologiya mühəllimi Aida Əhmədova isə bildirir ki, Denis dərslərə xüsusi diqqətə hazırlaşır. Biologiya hərfinin boyuk marağı olduğundan verilən təpsirinqlər bacarıqla yerinə yetirirdi: "Dəftərləri o qədər səlqişlərə rəsul olardı ki, dərs liniin sonunda men Denisən dəftərlərini götürürək digər siniflərə nümunə göstərmək üçün özümdə saxlayardı".

Öyrəndik ki, ailənin sosial həyatı ilə bağlı məsələlər dövlətin diqqətindən. Şəhidin evi "Paşa Holding" tərəfindən təmir olunub, "YAŞAT Fondu"nun nümayəndəliyi ailəni ziyan etdirib.

Aynurə xanım deyir ki, Denis elə bil harasa telesirdi və hər şeyi tez yerine yetirirdi: "Bir dəfə səhəbet edəndə ona dedim ki, həle bizim çox məqsədimiz var. Sen niya bu qəder telesirsən, biz hamisini bir-bir gerçəkləşəcəyik. O isə mənə dedi ki, men çox yaşamayaq, yaşadığım məddətədə yoluна qomyıl olduğum məsələləri tez həll etməliyim".

İndi bütün Azərbaycanın Azərbaycanın qayıtmasını, əzli torpaqlarımızın bütövülüyünü isteyirdi. Lakin hər zaman düşməndəki, bəzələbən şəhədetdə onu da payı olacaq.

2020-ci ilin sentyabrında Denis ettiyyatda olan əsgər kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlimət

gedəndən əsir kimi tərəddid etməndən könüllü olaraq əvvəlcə təlimət etmiş, sonra isə torpaqlarımızın azad olunması uğrunda ən cəbhədə döyüşmədü.

Aynurə xanım deyir ki, Denis təlim



Günlün idman manşeti

“Qarabağ” vahid liderdir

“Qarabağ” - “Neftçi” - 4:0
Gollar: Ozobiç, 11, Zubir, 15,
 Ozobiç, 23-pen. Vəsoviç, 90+2
Baş hakim: Əliyar Ağayev

Ötən həftə Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vuruldu. Turun mərkəzi matçında, 85-ci dəfə baş tutan Azərbaycan derbisində lider “Qarabağ” son çempion “Neftçi” ilə qarşılaşmış və 4 cavablı qolla qalib gəlib. Bunu nümlətən da xalların səyini 20-yə qatdırın Ağdam klubu vahid liderliyin yüksəltib.

Matçın gərgin mübarizə sorğutunda keçəcəyi gözlənilmişdə, heç də elə olamadı. “Qarabağ” bütün komponentlərdə paytaxt təmsilçisini üstləyərək ilk hissədə oyunun tələyini həll etdi.

Matçın əvvəlində “Neftçi”nin hücum xətti meydancının 3-cü zonasında presinq tətbiq edərək meydan sahiblərinin müdafiədən top çıxmamasına mane olmuşdur. Görünür odu ki, “ağ-qaralar”ın bas meşqçisi Samir Abasov Ağdam təmsilcisinin UEFA Konfrans Liqasında Qazaxistan klubu “Kırat”la matç üzərində təhlilər aparıb ki, mehzə bu amilin “Qarabağ”ın markazda bos zonalar yaratmaqla yanışı, itirilen hər topun ağıdamlarının qapısı qarışında təhlükeli epizodlar yaranmasınasın sebəb olacaqını düşündür. Bu taktika əslindən matçın illi 5 dəqiqəsində özünü doğruldu. Lakin “Neftçi”də fiziki və psixoloji hazırlığın iştenlən seviyyədə olmaması bəy oyun planını sənə qədər tətbiq etməye imkan vermedi.

Qeyd edik ki, məşqçilər korpusunun mövşəyinən əvelindən oyun planında qurmaqən çələngindən ubatlından “ağ-qaralar”ın bas meşqçisi Samir Abasov Ağdam təmsilcisinin UEFA Konfrans Liqasında Qazaxistan klubu “Kırat”la matç üzərində təhlilər aparıb ki, mehzə bu amilin “Qarabağ”ın markazda bos zonalar yaratmaqla yanışı, itirilen hər topun ağıdamlarının qapısı qarışında təhlükeli epizodlar yaranmasınasın sebəb olacaqını düşündür. Bu taktika əslindən matçın illi 5 dəqiqəsində özünü doğruldu. Lakin “Neftçi”də fiziki və psixoloji hazırlığın iştenlən seviyyədə olmaması bəy oyun planını sənə qədər tətbiq etməye imkan vermedi.

Matçdan sonra “Neftçi”nin bas meşqçisi Samir Abasovun fikirlərini diqqətən qarşıladı: “Keyfiyyətəde rəqibə uduruz, Səviyyəferi həddən artıq görünür. Bəzəl meşqçilər bilirik. Boynum alıram ki, onları düzəldə bilirik. Çünki bu vaxta kimi keçirdiyimiz oyular göstərir ki, balanssızlıq var. Bu, hücumlarımızdır. Bunu hamımlı bilirik, amma deyisə bil-məğlubiyyət mane olmağa gücű çatan “Qəbələ”” ise turnir cədvəldində ikinci pilləyə yüksəlmə şansını əldən vurub.

Paytaxt klubunun bas meşqçisinin uğursuzluğu yalnız futbolçulara görəmiş, ictimiyyət qarşısında təqib etmiş, “Neftçi”ya yaraşmayan bə addımı olşınca komandada mənəvi böhran keçirildiyini de gösterir. Düzgün aparılmış transfer siyasetinin, intizamsızlığın, oyuncular arasında intriqaların ucbatından “Neftçi” yanında geriye düşməkdə davam edir. Sonuncu qarşılışında isə flaqların çempionluğuna hazır olduğunu aşıq-askar görsəndi. Klub rehberliyinin yekunda bə postdan istefaya gəndəriliş neticələnə bilər.

Elə həmin sehərlərin fonunda müdafiənin arxasına atılan ötürümlərdən bərində “Qarabağ” Ozobicle hesabı adı. Qoldan sonra ağıdamlıqlar qurulan hū-

“Qarabağ” vahid liderdir

“Qarabağ” - “Neftçi” - 4:0
Gollar: Ozobiç, 11, Zubir, 15,
 Ozobiç, 23-pen. Vəsoviç, 90+2
Baş hakim: Əliyar Ağayev



lib, bu azmiş kimi yeni gəlmələr də belə vacib matçda forma şansı qazana biləmədilər. Görünür odu ki, bu kimi müxtəlif bəhənlər getirilməklə onları klubdan küsüdməyə çalışırlar.

“Qəbələ” - “Sabah” - 1:3
Gollar: İsmayıli, 69 (pen.) - Coy-Lens Mikels, 20,
 Fofana Tiemoko, 39,
 Aleksey Isayev, 63
Baş hakim: Elçin Məsiyev

“Qəbələ” ile “Sabah” komandalarının duelindən qonaqlar qalib ayrılbirlər. İlk qələbəsinən ötən turda qazanan bəhənlər Murad Musayevlə müqavilə bağlaşmasına baxmayaq, səfər görüşünə baş məşqçisiz çıxıb. Bununla belə, paytaxt təmsilcisi Qəbələdən 3 xalla dönməyə müvəffəq olub. Yalnız böyük hesablı məğlubiyyət mane olmağa gücű çatan “Qəbələ”” ise turnir cədvəldində ikinci pilləyə yüksəlmə şansını əldən vurub.

“Sumqayıt” - “Sabail” - 2:0
Gollar: Rəhim Sadıxov, 38,
 Səid Rza, 74
Qırımızı vərəqə: Nikolas Raysel, 63
Baş hakim: Elçin Məsiyev

Turnir cədvəlində qonşu olan komandanın duelindən qalib ayrılan tərəf ilk “dördlüklə” aradakı xal fərqlin böyüüməsinə mane olacaqdı. Bir həftə əvvəl “Sabah” aqalmaqlı şəkildə udurulan “Sumqayıt”, neyəhet ki, 6 oyundan qəlebə hesarına son qoyub. Bu qalibiyət sayesində “genclik şəhəri” təmsilcisi rəqibini pilləyə yüksəlmə şansını əldən vurub.

“Zirə” - “Keşlə” - 2:0
Gol: Loris Broqno, 17,
 Ağabala Ramazanov, 42
Qırımızı vərəqə: Tural Axundov, 90+4 (“Keşlə”)
Baş hakim: Rəşad Əhmədov

Ötən tur məğlubiyyətə düşərək olan komandanın duelindən ev sahibləri qalib ayrılbirlər. Birinci hissədə vurdurduğu iki cavabsız qolla qəlebə qazanan “Zirə” ilk “dördlüklə”dəki mövqeyini möhkəmlədi.

Elçin CƏFƏROV,
“Azərbaycan”

Noyabr ayının ilk günlərində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Noyabr ayında havanın orta aylıq temperaturunun 9-12° isti olacaqı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11°, gündüzlər 11-16°, bezi günlerde 19-20° isti olacaqı ehtimalı var. Aylıq yağının miqdarı iqlim normasına yaxın, (norma 28-38 milimet) bezi yerlərdə ise bir qədər çox olacaqı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-8° isti olacaqı gözlənilir ki, bu da iqlim norması da xünləndir. Gecələr havanın temperaturu 3-8° isti, bezi günlərdə 0-5°, gündüzlər 10-15°, bezi günlərdə 5-8° isti olacaq. Bu da iqlim norması daxilişdir. Gecələr havanın temperaturu 1-6° isti, bezi günlərdə 2-6°, yüksək dağlıq arazilərdə 5-10° isti, bezi günlərdə 6-11°, bezi günlərdə 2° isti olacaq. Aylıq yağının miqdarnı iqlim normasına yaxın (norma 27-34 milimet) olacaqı gözlənilir.

Gence şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cabrəylə rayonlarında havanın orta aylıq temperaturunun 6-9° isti olacaqı ehtimal edilir. Bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturun 4-8°, bezi günlərdə 2° isti, bezi günlərdə 10-15°, bezi günlərdə 10-12° isti olacaqı ehtimalı var. Aylıq yağının miqdarı iqlim normasına yaxın, (norma 28-38 milimet) bezi yerlərdə ise bir qədər çox olacaqı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılli, Ağsu, Şamaxı, Siyəzən, Şəhrən, Xizi, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 5-8° isti olacaqı gözlənilir ki, bu da iqlim norması da xünləndir. Gecələr havanın temperaturu 3-8° isti, bezi günlərdə 0-5°, gündüzlər 10-15°, bezi günlərdə 5-8° isti olacaqı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxındır. Gecələr havanın tempera-


turu 3-8° isti, bezi günlərdə 0-5°, yüksək dağlıq arazilərdə 8-13° şaxta, gündüzlər 10-15°, bezi günlərdə 6-8° isti olacaqı bildirilir. Aylıq yağının miqdarı iqlim normasına yaxın, bezi yerlərdə ise bir qədər çox (norma 29-73 milimet) olacaqı gözlənilir.

Mərkəzi Aran: Mingçevir və Şirvan şəhərlərində, Yevlax, Göygöl, Ağdaş, Kürdəmir, İmishli, Ağcabədi, Beyləqan, Sabirabad, Bileşuvər, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturun 8-11° isti olacaqı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturun 5-10°, bezi günlərdə 6-10°, yüksək dağlıq arazilərdə 5-10° isti, bezi günlərdə 6-11°, bezi günlərdə 2° isti olacaq. Aylıq yağının miqdarı iqlim normasına yaxın (norma 25-45 milimet) bezi yerlərdə ise bir qədər çox olacaqı proqnozlaşdırılır.

Masallı, Yarımdı, Lərik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturun 7-11° isti olacaqı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturun 4-9°, dağlarda 3-8° şaxta, gündüzlər 11-16°, bezi günlərdə 9-10° isti olacaqı ehtimalı var. Aylıq yağının miqdarı iqlim normasına yaxın, (norma 55-170 milimet) bezi yerlərdə ise bir qədər çox olacaqı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 5-8° isti olacaqı gözlənilir ki, bu da iqlim norması da xünləndir. Gecələr havanın temperaturu 3-8° isti, bezi günlərdə 0-5°, gündüzlər 10-15°, bezi günlərdə 5-8° isti olacaqı proqnozlaşdırılır. Bu da iqlim normasına yaxındır. Gecələr havanın tempera-

Ünvan



AZ 1073, Bakı şəhəri,
 Məhəmmədiyə prospekti,
 52-cü məhəllə, IV mərtəbə
 e-mail:
 secretary@azerbaijan-news.az
 az.reklam@mail.ru
 www.azerbaijan-news.az

Telefonlar

Qəbul ofisi - 539-68-71,
 Baş redaktor müavinləri - 538-86-86, 434-63-30,
 539-72-39,
 Məsil katib - 539-43-23,
 Məsil katib müavinləri - 539-44-91,
 Parlament və siyaset şübhəsi - 539-84-41, 539-21-00,
 İqtisadiyyat şübhəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq hayat, idman

və informasiya şübhəsi - 432-37-68,
 Humanitar siyaset şübhəsi - 538-56-60, 539-63-82,
 İctimai olşalar şübhəsi - 539-49-20, 538-31-11,
 Fotoilüstrasiya şübhəsi - 538-84-73,
 Kompiuter mərkəzi - 538-20-87,
 Mühəsniatlıq - 539-59-33

Lənkəran Dövlət Universiteti
açıq tender (e-tender) elan edir

LOT-1. Dəftərxana və təsərrüfat mallarının alınması
 Lənkəran Dövlət Universiteti büdcədənəkar vəsaiti
 hesabına açıq tender metodu tətbiq etməklə elektron sat-
 inalma vasitəsilə Dəftərxana və təsərrüfat mallarının alın-
 ması işlərinin satın alınmasına həyata keçirir.

Tənder iştirakçılarına təklif edilir ki, “Dövlət satılmal-
 lan haqqında” Azərbaycan Respublikası Qanununa uyğun
 olaraq öz tender təkliflərini <https://www.etender.gov.az>-
 dövlət satılmalarının vahid internet Portalı vasitəsilə
 təqdim etsinler. Müqavilənin yerinə yetirilmesi üçün tən-
 der iştirakçıları lazımi texniki, maliyyə imkanlara malik
 olmalıdır.

Iddiaçılar <https://www.etender.gov.az>- dövlət sat-
 inalma vahid internet Portalından tender haqqında
 etraflı məlumatı əldə edə bilərlər.

Iddiaçılar aşağıdakı məbləğdə iştirak haqqını göstəri-
 len hesabda “ASAN ödəniş” sistemi ilə köçürüldən sonra
 Əsas şərtlər toplusunu dövlət satılmalarının vahid inter-
 net Portalından əldə edə bilərlər.

Tənderdə iştirak haqqı: LOT-1. 230 (iki yüz otuz)
 manat

Lənkəran Dövlət Universiteti
 Hesab: AZ97AIB33080019443870045138
 VÖEN: 2600135481

“Kapital Bank” ASC-nin Lənkəran filialı

Kod: 200383

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.I.F.T. BIK AIBAZ2X

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Iddiaçılar tərəfində iştirak etmek üçün aşağıdakı sa-
 nedlər təqdim etməlidirlər:

- tənderdə iştirak haqqının ödənilməsi barədə bank
 sənədi;

- tərəfəndən sənədli iştirak etmək üçün yuxarıda göstərilən
 sənədlər təqdim etməlidirlər.

- tender teklifi (zərflərin açıldığı tarixdən sonra ən azı
 30 bank günü qüvvədə olmalıdır);

- tender teklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank gü-
 nü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər ic-
 barı ödənişlərə dair yerinə yetirilənə vəzifə keçmiş
 öhdəliklərin olmaması haqqında müvafiq vergi orqa-
 nından arayış;

- iddiaçının son bir ilədəki maliyyə vəziyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olmuş maliyyə
 hesabatının sürefi;

- son bir il ərzində (fəaliyyətin dayandırıldığı müddət
 nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan
 Respublikasının Vergi Məccəlesi ilə mü